

Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa olsun, bərpa edilməlidir.



Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır 26 oktyabr 2016-cı il № 83 (2098) Qiyməti 25 qəpik

Rəsmi xronika

✓ Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə görüşü olub.

Görüşdə ticarət, investisiya qoyuluşu, energetika sahələrində əməkdaşlıq əlaqələrinin araşdırılması barədə fikir mübadiləsi aparıldı.

* * *

✓ Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorliki, İqor Popovu, Pyer Andryönü və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

* * *

✓ Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə görüşü olub. Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi. Münasibətlərimizin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olundu.

Oktyabrın 25-də Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç biznes forumunda iştirak ediblər.

* * *

✓ Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər müzakirə edildi, Ermənistanın qeyri-konstruktiv mövqe tutaraq bu münaqişənin həllinə daim əngəl yaratdığı vurğulandı.

AZƏRTAC-ın
materialları əsasında

Ali Baş Komandan İlham ƏLİYEV:

Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Ordu quruculuğunun ölkəmizin müstəqillik illərində belə sürətlə inkişafı, əlbəttə ki, hər bir Azərbaycan vətəndaşını sevindirir. Biz fəxr edirik ki, bizim güclü ordumuz var.

Qələbə bizim olacaq!



Azərbaycan xalqı dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünü böyük təntənə ilə qeyd etdi. Yaşanmış bu dövrə nəzər salanda ölkəmizin bütün sahələrdə yetərli uğurlar qazandığına şahid oluruq. Doğrudur, ilk müstəqillik illərində Azərbaycanın qarşılaşdığı problemlər hakimiyyətin idarə edilməsində buraxılmış səhvlərin acı nəticələri idi. Xalqımızın vaxtında böyük siyasi xadim Heydər Əliyevi hakimiyyətə dəvət etməsi ilə bu problemlərə son qoyuldu və Azərbaycanın bütün sahələrində mühüm islahatlara start verildi. Hüquqi və dünyəvi dövlət quruculuğu yolunda Ulu Öndərimizin rəhbərliyi ilə həyata keçirilən islahatlar gənc müstəqil dövlətin qısa vaxt ərzində dünya miqyasında tanınmasına və beynəlxalq aləmdə imicinin yaranmasına səbəb oldu.

Ötən 25 ilə nəzər yetirdikdə həm də Azərbaycanda nizami ordunun qurulması üçün görülmüş işlər adamı heyran qoyur. Bu danılmaz faktı ki, görkəmli siyasi xadim Heydər Əliyev hələ Sovetlər birliyi dövründə respublikamızda ibtidai hərbi təhsil müəssisəsinin yaradılmasına nail olmaqla, əslində, müasir ordu quruculuğu strategiyasının bünövrəsini yaratmışdı. Müstəqilliyimiz dövründə də xalqın iradəsi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Liderimiz dövlət müstəqilliyimizi qorumaq və torpaqlarımızın toxunulmazlığını təmin etmək üçün mühüm hərbi islahatlara başladı. İlk növbədə orduda vahid komandanlıq və nizam-intizam yaradıldı, şəxsi heyətin döyüş ruhunu artırmaq üçün vacib tədbirlər həyata keçirildi və qısa vaxtda bu islahatlar layiqli bəhrəsini verdi: Ermənistanın ölkəmizə hərbi təcavüzünün qarşısı alındı. Yaranmış atəşkəs dövrü isə, sözün həqiqi mənasında, Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılması üçün çox dəyərli bir dövr oldu.

Ömür yolu və zəngin siyasi fəaliyyəti ilə xalqımızda layiqli örnek olan ümummilli liderimiz Heydər Əliyevin qüdrətli dövlət yaratmaq strategiyası hazırda onun siyasi kursunun yetirməsi olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qətiyyətlə inkişaf etdirilir. Təcrübəli siyasi liderimizin 2003-cü ildən hakimiyyətə gəlməsi ilə müstəqil Vətənimizin bütün sahələrində olduğu kimi, ordu quruculuğu prosesində də inamlı addımlar atıldı.

Tədbirlərin birində çıxışı zamanı Prezidentimiz inamlı vurğulamışdı ki, Azərbaycanda ordu quruculuğunu daha da inkişaf etdirmək və Silahlı Qüvvələrimizin hərtərəfli inkişafına nail olmaqla onu dünyanın güclü orduları sırasına çıxarmaq dövlətimizin siyasi kursunun əsas prioritetlərindən biri olacaqdır.

(Ardı 2-ci səhifədə)

(Əvvəli 1-ci səhifədə)

2003-cü ildən ötən dövr həm də Azərbaycanda güclü, peşəkar bir ordunun formalaşdırılması ilə yadda qalır. Dövlət başçımızın bu vacib sahəyə göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq Silahlı Qüvvələrimiz çox mühüm uğurlara imza atıb. Hərbi hissələrimizin müasir silah və texnikalarla təmin edilməsindən tutmuş əsgərin keyfiyyətli milli xövrələrimizlə qidalanmasına qədər bütün işlər bu gün göz qabağındadır. Bütün bunlar isə nəticə etibarilə Azərbaycan Ordusunun dünyanın müasir orduları sırasında yer tutmasına səbəb olub.

Son vaxtlar Silahlı Qüvvələrimizin bütün qoşun növlərinin iştirakı ilə genişmiqyaslı təlimlərin keçirilməsi şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsinə möhkəm zəmin yaradıb. Təlimlərdə döyüş təcürbəsini artıran hərbi qulluqçularla qələbəyə inam hissi daha da güclənir, əsgər özünü əsl döyüş meydanında olduğu kimi hiss edir. Bu amil istər 2014-cü ilin avqustunda, istərsə də bu ilin aprelində cəbhənin müxtəlif istiqamətlərində erməni silahlı bölmələrinin təxribatlarının qətiyyətlə dəf edilməsində özünü əyani surətdə təsdiqlədi. Əvvəlki dövr-

Qələbə bizim olacaq!



lərin təlimlərindən fərqli olaraq on minlərlə ehtiyat hərbi mükəlləfiyyətli gencin də belə təlimlərə cəlb edilməsi cəmiyyətimizdə düşmən üzərində qələbə qazanacağıma möhkəm inam yaratdı.

Müdafiə nazirinin dəfələrlə qeyd etdiyi kimi, yalnız dövlət rəhbərliyinin qayğısı və xalqın böyük etimadı əsasında hərbi islahatlar uğurla həyata keçirilir. Son bir neçə il ərzində hər-

bi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün görülən tədbirlər orduda şəxsi heyətin əhval-ruhiyyəsinə müsbət təsir göstərən əsas amillərdəndir. Hazırda nəinki şəhərlərdə, habelə cəbhə bölgələrində hərbiçilər müasir yaşayış şəraiti ilə təmin edilib. Artıq orduda dəyərlə əməlinə əl almış "Açıq qapı" günlərində iştirak edən ictimaiyyət nümayəndələri, valideynlər,

cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən adamlar hərbi hissələrdə yaradılan yüksək səviyyəli məişət şəraitinin bilavasitə şahidi olurlar. Bu şərait ucqar cəbhə xəttinə yaxın ərazilərdə də yaradılıb. Müasir şəraitdə yaşamaq imkanı qazanmış hərbi qulluqçular isə dövlətin və xalqın, ordu rəhbərliyinin etimadından ruhlanaraq daha nümunəvi xidmət etməyə, döyüş təcürbələrini artırmağa səy göstərirlər.

Heç kimə sirr deyil ki, dövlətimizin güclü maliyyə dəstəyi sayəsində həyata keçirilmiş islahatlar qısa vaxt ərzində öz bəhrəsini verdi: orduda yüksək döyüş hazırlığına təminat yaradıldı. Hərbi qulluqçuların bezi təsərrüfat işlərindən təcrid edilərək bu sahələrə mülki şəxslərin cəlb edilməsi, habelə müasir hərbi texnikaların idarə edilməsi məqsədi ilə təcürbəli gənclərin müddətdən artıq həqiqi hərbi xidmətə çağırılması həm də minlərlə insanın iş yeri ilə təmin edilməsinə imkan yaratdı. Aparılan məqsədyönlü islahatlar cəmiyyətdə də rəğbətə qarşılıq verdi və xalqın ordunun sarsıl-

maz birliginə gətirib çıxardı. "Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır" sözlərini həyat devizi elan etmiş Müdafiə nazirinin ardıcıl olaraq cəbhə xəttində əsgərlərlə birgə bayramları keçirməsi, şəxsi heyətin qayğı və problemlərini bilavasitə əsgərin dilindən eşitməsi Silahlı Qüvvələrdə coşqun əhval-ruhiyyə doğurub. Döyüş növbətçiliyi keçirən əsgərlə nazirin səmimi söhbəti, şübhəsiz, əsgərə güclü inam və etibar hissi aşılayır.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ordunun komandir və zabıt heyəti ilə keçirilən tədbirlərdə daim bir məsələyə önəm verir ki, cəbhə xəttində xidmət edən şəxsi heyətin sosial qayğılarına yüksək səviyyədə diqqət yetirilməlidir. Artıq bu gün Azərbaycan Ordusunun şəxsi heyəti ən ucqar dağlıq bölgədə belə müasir məişət şəraiti, keyfiyyətli əşya və ərzaqla təmin edilib.

Xalqın illərlə arzusunda olduğu Qələbənin şirinliyini aprelin əvvəllərində insanlara hiss etdirən Azərbaycan əsgəri bu gün ayıq-sayıq döyüş növbəsi aparmaqla yeni zəfərlər qazanmaq əzmindədir.

**Polkovnik-leytenant
Arif PƏNAHOV,
"Azərbaycan Ordusu"**

Ömür Vətən üçündür

Qarabağdayam... Sonuncu dəfə buraya yazın əvvəlində ordumuzun erməni işğalçılarına qarşı apardığı əks-hücum əməliyyatları zamanı ezam olunmuşdum. Tariximizdə yeni zəfər səhifəsi açan, Vətən üçün seve-sevə ölümü gözə alan qəhrəmanlarımızın yanına tələ-

payız həyatımıza qədəm qoyub. Neçə gündür aramsız yağan yağışlar da sanki Qarabağ torpağına yenidən can verib. Barlı-bərəkətli, təsərrüfat sahələrini keçib cəbhə xəttinə çatırıq. Səhərdir. Şəxsi heyət günün nizam qaydalarına uyğun olaraq xidmət aparır. Qeyd et-

nən aprel döyüşləri də təsdiqlədi ki, xalqın ürəyi ordusuyla bir döyünür. Hər zaman Prezidentinin, Ali Baş Komandanının ətrafında sıx birləşən xalqımız yaxşı bilir ki, əgər döyüş əmrini verilsə, ordumuzun qəhrəman oğulları düşmən işğalında olan torpaqlarımızı azad edər."

Zabıt danışıqca yadıma ordumuzun aprel sınağından üzünə, alnıya çıxan cəsur bir əsgərin dediyi sözlər düşür: "Milletimiz heç zaman çiyinləri üstündə kiminsə qarşısında əyiləcək baş gəzdirməyib. Ali Baş Komandanın əmrini gözləyirik. Hamımız şəhid olarıq, çünki müharibənin fitrəti budur, amma yurdu düşməne vermərik."

Söhbətimizi zabıt Rafiz İbrahimovla davam etdiririk. O, aprel döyüşləri zamanı Vətən, torpaq yolunda canından keçən hərbiçilərimizin şərəfli döyüş yolunun şəxsi heyətə nümunə olduğunu söyləyir: "Muradın, Samidin, Elnurun, Raqfun, Nəcməddinin, ümumiyyətlə, bütün şəhidlərimizin ruhu bizi düşməndən qısa almağa, torpaqlarımızı erməni quldurlarının tapdağı altında qoymamağa çağırır..."

Vaxt itirmədən düşmənlə yaxın məsafədə yerləşən bölmələrimizə - orada ləyaqətlə xidmət edən Vətən rəhli hərbiçilərimizin yanına yola düşürük. Yol boyu yenə də aprel döyüşlərini, Vətən oğullarının ruh yüksəkliyi ilə cəbhə xəttinə necə can atdığını xatırlayıram. Qarabağ müharibəsinin odundan, alovundan keçən döyüşçülər, neçə-neçə Vətən oğlu, Vətən qızı o zaman döyüşə getməyə hazır idilər. Ordumuzun aprel zəfəri hələ çox xatırlanacaq, haqqında dastanlar yazılacaq.

Uzaqdan bölmələrimizin müşahidə məntəqələri görünür. Burada fədakar əsgərlərimiz gecə-gündüz doğma torpağa ayıq-sayıq keşik çəkir, düş-



mənlə təmas xəttindəki müşahidə zolağını izləyirlər. Aprel döyüşlərinin fəal iştirakçılarından olan Qəmbər Paşayev də şəxsi heyətin həmin döyüşlərdəki şücaətindən danışır: "Ən başlıcası, döyüşlər zamanı verilən tapşırıqlar layiqincə yerinə yetirildi. Nəticə etibarilə ordumuz gücünü düşməne bir daha göstərdi və yüksək nailiyyətlər qasandı."

Zabıt söhbətində onu da qeyd etdi ki, ordu rəhbərlərinin, xüsusilə Müdafiə nazirimiz general-polkovnik Zakir Həsənovun döyüş bölgələrinə gəlib ön xətdə hərbiçilərimizlə görüşməsi, maraqlanması bizdə ruh yüksəkliyi yaradır.

Müşahidə məntəqəsində döyüş növbəsi aparan kiçik çavuş İsrail Mirzəyev də əkiz qardaşı Cəbrayılın birlikdə ordumuzun aprel savaşında Vətən, torpaq andına sadıq qalaraq vəzifə borclarını layiqincə yerinə yetiriblər. Əslən Yardımlı rayonundan olan hər iki qardaş hərbi hissə komandanlığı tərəfindən fəxri fərmana layiq görülüb və valideynlərinə təşəkkür məktubları göndərilib. İsrail söyləyir ki, qardaşı Cəbrayıl Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun vaxtilə xidmət etdiyi və bu gün onun adını daşıyan postda hərbi xidmət keçib: "Cəbrayıl ordudan tərxis olunacaq əsgərlərdən biri idi. Lakin qardaşım aprelin 1-dən 2-ə ke-

çən gecə - atəşkəsin pozulduğu gecə döyüşlərə qatılır. Biz birlikdə həmin döyüşlərdə uğurla iştirak etdik. Ən böyük arzumuz torpaqlarımızı azad etməkdir."

Burada öyrənirəm ki, taqım komandiri baş leytenant Fuad Məmmədov, kiçik çavuş Kamran Səfərov, manqa komandiri kiçik çavuş Şükür Zeynalov, əsgərlərdən Nurlan Həziyev, Təqulu Davidov, Mahir Şıxəliyev, Hikmət Kərimov, Mirhəsən Vəzirli, Mehdi İmanquliyev və başqaları aprel döyüşlərində fəal iştirak ediblər.

Sabirabad rayonundan hərbi xidmətə çağırılan əsgər Fədayət Cabbarlı müşahidə məntəqəsində düşmənlə tərəfin mövqelərini ayıq-sayıqlıqla izləyir. Söhbətimizin sonunda əsgər F. Cabbarlı fəxri fərmanla təltif edildiyini, ailəsinə təşəkkür məktubları göndərildiyini və Ali Baş Komandanın döyüş əmrinə hər zaman hazır olduğunu qeyd edir.

Söhbətlərimdə, müşahidələrimdə bir daha yəqin etdim ki, hərbi sənəti milli-mənəvi dəyərlərimizə söykənən bir sənətdir. Bir xalqın əzmidir, qürurudur. Əsgərlər Vətəninə o qədər bağlı, yurdumuzu düşmən tapdağından azad edəcəklərinə ümidlidirlər ki, bu inamın qarşısında heç bir qüvvə tab gətirməz.

**Lalə HÜSEYNOVA,
"Azərbaycan Ordusu"**



sirdim. O zaman hər tərəf yamyasıl idi. Qaymaqçıçayı, naznaz gülü sarılmışdılar bir-birinə. Axı təbiət heç nəyini əsirgəməyib əzəli, əbədi Qarabağ torpağından. Sanki bir az da getsəydim, Şuşaya çatacaqdım, başı dumanlı dağların ətəklərindən həsrətində olduğum xarıbülbulü dəreçəkdim.

Yağışlı-yağmurlu bir payız günündə yenə də Qarabağdayam - gecenin ən qatı qarandığına şəfəqə ən yaxın olduğu yerdə. Ümidliyəm ki, çox keçməz, doğrudan da, bir gün birbaşa Şuşaya gedəcəm...

Deyərlər, hər fəslin özünəməxsus gözəlliyi var. Bolluğun, bərəkətin rəmzi sayılan qızıllı

mək lazımdır ki, şanlı döyüş yolu keçmiş bu hərbi hissə ordumuzun aprel sınağından da şərəflə çıxdı: atəşkəsin imzalanmasından 22 il sonra aprel döyüşlərində vətənpərvərliyin Qarabağ vəhdətini və yeni qəhrəmanlıq salnaməsini tarixləşdirdi.

Aprel döyüşlərində fəallığı ilə seçilən zabitlərimizdən olan Samir Səfərov bizimlə söhbətdə bildirir ki, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Ordunun xalqa, xalqın da orduya güvəndiyini deyən zabıt onu da vurğulayır ki, bizi ruhlandırان xalqa ordunun monolit birliyidir. "Ordumuzun qələbəsi ilə nəticələ-

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Avropa orduları komandanlarının konfransında iştirak edir

Almaniya Federativ Respublikasının Vizbaden şəhərində "Varşava sammiti və sonrakı dövr" mövzusunda Avropa orduları komandanlarının konfransı keçirilir. Azərbaycanı bu konfransda Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov təmsil edir.

NATO-nun üzvü və tərəfdaşı olan bir sıra ölkələrin Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin, eləcə də Alyans hərbi strukturlarının rəhbərlərinin iştirak etdiyi tədbirdə Avropadakı sabitliyə və təhlükəsizliyə olan təhdidlərin aradan qaldırılması üçün Silahlı Qüvvələr arasında hərbi əməkdaşlığın gücləndirilməsi, uyarılıq səviyyəsinin artırılması, informasiya mübadiləsi, təhlükəsizliyin təmin edilməsi üzrə yeni yanaşmalar və digər mövzularda dair məruzələr dinlənilərək müzakirələr aparılır.

Müdafiə Nazirliyi
Mətbuat Xidməti

Bakıda NATO-nun "Böhranlar zamanı psixoloji və informasiya əməliyyatları" mövzusunda təlim kursu keçirilir



Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, oktyabrın 24-dən Alyansın Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda "Böhranlar zamanı psixoloji və informasiya əməliyyatları" mövzusunda təlim kursu keçirilir.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, oktyabrın 28-dək davam edəcək kursun məqsədi böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatlarının planlaşdırılması, bu sahədə əldə edilən təcrübələrə və istifadə olunan rəhbər edici sənədlərə dair təqdimatların hazırlanması, eləcə də sindikat işlərinin təşkil edilməsidir.

"Torpaqlarımızı işğaldan azad edəcəyik"

Uğur qazanmaq hamının arzusu olsa da, bu xoşbəxtlik hamıya qismət olmur. Hər kəs viyələndiyi peşəni dərinədən öyrənib uğur əldə etməyə çalışır. Kollektiv təşkilatlarda bu cür rəqabət daha güclü olur. Silahlı Qüvvələrin birlik və birləşmələrində şəxsi heyətin döyüş və ictimai-siyasi hazırlığının artırılması istiqamətində daim önəmli tədbirlər görülür. Bu gün də hərbi qulluqçular öz vəzifə borclarını yüksək səviyyədə yerinə yetirirlər. Cəbhə bölgəsində yerləşən hərbi hissədə olarkən zabit Səməd Qasimov bildirdi ki, hər bir komandir üzərinə düşən məsuliyyəti yaxşı dərk edir və xidmətdə özünü doğrultmağa çalışır.

Zabitin dediyində böyük həqiqət var. Tez-tez cəbhə bölgəsində olduğum zaman hər dəfə bir yeniliyin şahidi oluram. Ön xətdə xidmət edən əsgər üçün yaradılan şərait heç də arxa cəbhədə xidmət edən əsgərin şəraitindən geri qalmır. Burada şəxsi heyətin həm yaşayış, həm də döyüş zamanı düşmənin artilleriyasından müdafiə olunmaq üçün ən etibarlı şərait yaradılıb.

hücum edərsə, onun qarşısını almaq üçün mövqelərdə qabaqlayıcı tədbirlər görülüb. Zabit əlavə olaraq dedi ki, qarşıdan qış mövsümü başlayır. "Buna ciddi hazırlıq tələb olunur. Qarlı və şaxtılı havalarda döyüş növbətçiliyinin təşkil edilməsi üçün gərəklili işlər həyata keçirilir. Havalar soyuyana qədər qarşıya qoyulan tapşırıqları yekunlaşdıracağıq." Ön xətdə xidmət edən əsgər

Bölmənin dayaq məntəqəsində zabit Elçin Ağayev müdafiə xəttində heç bir dəyişikliyin baş vermədiyini bildirdi.

Ön xətdə döyüşçülər lazımı məişət şəraiti ilə təmin edilib. Əsgərlərin döyüş növbəsindən sonra istirahət etdiyi blindajda keçirəm. Bura artilleriyadan qorunmaq üçün tam təhlükəsiz və mühəndis-istehkam qurğularının tələblərinə uyğun tikilib istifadə verilib.

Zabit Elçin Ağayev Naxçıvan şəhərində anadan olub. Hərbi peşəsinə hələ kiçik yaşlarında oyanan marağı onu Heydər Əliyev adına Hərbi Liseyə gətirib. Daha sonra isə motoatıcı ixtisası üzrə ali hərbi təhsil alıb. Cəbhə bölgəsində xidmətə başlayıb. O, ilk gündən şərəflə, layəqətlə Vətənə xidmət etməyi qarşısına məqsəd qoyub. Elçin nümunəvi xidmətinə görə Silahlı Qüvvələrin yaranmasının yubiley və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medallarıyla təltif olunub. Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təşəkkür, birlik və birləşmə komandirlərinin fəxri fərmanlarına layiq görülüb. Qalib gəldiyi yarışlara qısa müddətdə necə hazırlaşdığını deyəndə zabit belə cavab verdi:

- Keçiriləcək yarışlara əvvəlcədən hazırlaşmaq fikrimdə heç vaxt olmayıb. Xidmətimi yuxarı komandanlıq tərəfindən göstərilən tələblər əsasında və nizamnamə çərçivəsində qurmuşam. Döyüş hazırlığı, şəxsi heyətin birlik və bacarıqları, məişət şəraiti, silah-sursatdan istifadə qaydaları, rabitə vasitələrinin düzgün istifadə edilməsi və s. Bunların hamısına gündəlik xidmətimizdə əməl edirik. Buna görə də bölməmiz Silahlı Qüvvələr üzrə döyüş hazırlığı planına əsasən, ikinci yerə layiq görüldü. Əlbəttə,

uğurumuz bizi arxayın etmir. Qarşımızda görüləsi hələ çox işlər var.

Hərbi xidmətdə manqa komandirlərinin yeri və rolu böyükdür. Böyük sərkərdələr döyüşün idarə edilməsində onları komandirlərin ən yaxın silahdaşları hesab edirlər.

Hazırda ordumuzda yetərincə

Qaradağ rayonundan ordu sıralarına gəliblər.

Əsgər Əmrah Məstəliyev bir ildən artıqdır ki, hərbi xidmətdədir. O, həm də yunan-Roma güləşi üzrə peşəkar idmançıdır. Əmrah fiziki hazırlıq məşğələlərində əsgər yoldaşlarına idman çalışmalarının düzgün yerinə yetirilmə qaydalarını öyrədir.



Qərargahda həmsöhbət olduğum zabit İdris Məhərrəmov müdafiə xəttinin etibarlı müdafiəsi üçün daim yeniliklər axtarışında olduğunu və bunların da daim müsbət nəticə verdiyini bildirdi. Zabit deyir:

- Ön xətdə olan səngərlərdə müntəzəm olaraq mühəndis-istehkam işləri görülür. Üstüörtülü atəş mövqelərini yenidən bərpa etmişik. Əlaqə yolları və atəş sektorları əraziyə uyğun məskalanıb. Düşməni istənilən vaxt

lərin döyüş hazırlığı və məişət şəraiti ilə yaxından tanış olmaq üçün kapitan Elçin Ağayevin komandiri olduğu bölmənin dayaq məntəqəsində üz tutduq. Yol uzunluğunu zabit Səməd Qasimov əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olmasından danışdı. Bildirdi ki, gedəcəyimiz bölmə tədrisin ikinci yarımilində Silahlı Qüvvələr üzrə ön xətt bölmələri arasında döyüş hazırlığı planına əsasən ikinci yerə layiq görülüb.



çə kiçik komandir heyəti formalaşmış. Onlar həm təlim-tədrisdə, həm də döyüşün idarə edilməsində komandirlərin etibarlı silahdaşları hesab olunurlar. Kiçik çavuş Vüsal Məmmədov əmr və tapşırıqları vaxtında, dəqiq yerinə yetirməklə tanınır. Yevlax rayonundan olan Vüsal dördüncü ildir ki, xidmətini davam etdirir. O da yüksək nizam-intizamına, bilik və bacarıqlarına görə komandanlıq tərəfindən həvəsləndirici mükafatlara layiq görülüb. Onun müdafiə etdiyi döyüş postuna düşmənin yaxın dura bilməz. Çünki postda fasiləsiz müdafiə təşkil olunub.

Döyüş postunda xidmət edən əsgərlərin hər biri ölkəmizin ayrı-ayrı bölgəsindədir. Onlar yaxşı bilirlər ki, bir məqsəd, bir amal üçün vuruşurlar. Əsgərlərdən İbrahim Lələyev Masallıdan, Əmrah Məstəliyev Cəlilabaddan və Elvin Əmrahov

Səngərdə həmsöhbət olduğum İbrahim də, Əmrah da, Elvin də deyir ki, torpaqlarımızı tezliklə işğaldan azad edəcəyik. Cəbhə xətti, səngərlər yox olsun. Dövlətimizin ərazi bütövlüyü bərpa edilsin. Bunun üçün hər zaman ölkə başçımız, Ali Baş Komandan İlham Əliyevin əmrini səbirsizliklə gözlədiklərimizi bildirdilər.

Əsgərlərlə görüşməyimdən olduqca xoş ovqatla ayrıldım. Onların döyüşə atılmağa hər an hazır olduqlarını gördüm. Əmin oldum ki, əsgərlərimiz istənilən anda düşməni ağır itkilərlə doğma torpaqlarımızdan çıxara bilərlər. Necə ki, aprel döyüşlərində olduğu kimi. Məhz o günü görmək ümidi ilə əsgərlərimizdən ayrılıram...

Mayor
Bəxtiyar ƏLİYEV,
"Azərbaycan Ordusu"

Bolqarıstanın kodifikasiya sisteminin imkanlarına və funksiyalarına dair təqdimat keçirilib



Azərbaycan və Bolqarıstan Müdafiə nazirlikləri arasında 2016-cı il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Bolqarıstanın hərbi nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, Bolqarıstan mütəxəssisləri bu ölkənin BULCOD milli kodifikasiya sisteminin imkanları və funksiyaları barədə



azərbaycanlı həmkarlarına brifinq təqdim ediblər.

Tədbirdə NATO kodifikasiya sisteminin Bolqarıstan Müdafiə Nazirliyində tətbiqinə,

onun faydalarına, eləcə də bu sahədə istifadə olunan rəhbərdici sənədlərin hazırlanmasına dair müzakirələr də aparılıb.

Vətənpərvərlik Vətənə ülvə məhəbbətdir. Bu hissi daim öz şəxsiyyətimizdə yaşatmağa çalışırıq. Yaşatmalıyıq da. Yaşatmalıyıq ki, Vətən yaşasın. Hər kəs cəmiyyətdə mənsubiyyətindən, vəzifəsindən asılı olmayaraq Vətənin qədrini bilməli, vətənpərvərliyini əməlləriylə, gördüyü işlərlə sübut etməlidir.

Anaxanım Ələkbərova əməliyyat blokunun baş tibb bacısıdır. Onunla Silahlı Qüvvələrin Baş Klinik Hospitalında tibb bölmələrindən birindən yazı hazırlayarkən tanış oldum. Tibb xidməti polkovniki, tanınmış cərrah Çingiz Quliyev tibb bacısının vətənpərvərliyini yüksək dəyərləndirərək onu cəfakəş bir vətəndaş kimi təqdim etmişdi.

Söhbətləşdiyim ilk andan qəlbinin Vətən naminə döyündüyünü, Vətəni gözlərinin nuru bildiyini hiss etdim, hər kəlməsində Vətən sevgisini duydum. Qohumlarının əksəriyyəti səhiyyə sahəsində çalışdığı üçün bu xanımın da yaşam amalı insanların sağlamlığı keşiyində dayanmaqdır.

Öyrənirəm ki, müsahibim 1983-1985-ci illərdə Leninqradda tibb texnikumunu fərqlənmə diplomu ilə bitirib. Öncə burada 4 sayılı doğum evində, daha sonra isə Onkologiya İnstitutunun filialı olan 12 sayılı şəhər xəstəxanasında işləyir. Təhsilini artırmağı da qarşısına məqsəd qoyur. Əməliyyat tibb bacısı peşəsinin sirlərini alır.

1989-cu ildə Vətənə dönərək Bakıdakı 1 sayılı şəhər xəstəxanasında (keçmiş Semaşka) əməliyyat tibb bacısı kimi işə başlayıb. Vətənimizin başı üzərini qara buludlar aldığı dövrü daim ürək ağrısı ilə xatırlayır: "1992-ci ilin saxtali dekabr axşamında televiziya da eşitdiyim bir elan qəlbimi titrətdi: diktör yaralı döyüşçülərimizə kömək üçün tibb bacılarına çox böyük ehtiyac olduğunu bildirdi. Səhəri iş yoldaşım Arzu ilə hərbi hospitala getdik. Rus millətindən olan tibb bacıları kütləvi şəkildə Rusiyaya qayıtmışdılar. Yaralılar həddindən artıq çox idi. Əməliyyat tibb bacılarına isə çox böyük ehtiyac var idi. Həmin anda əməliyyatlardan birinə girdim. Bu, indiyədək gördüyüm əməliyyatlara bənzəmir. Müharibə meydanından gəndirilmiş ağır yaralı ilə təmasda olmaq dəhşət idi. Həmin anda gördüklerimi sözlə ifadə

azadlığı uğrunda vuruşanda yaralanıblar. Qızım, mətin ol, bu gün səni Vətən çağırır" sözləri Anaxanıma yeni qüvvət verib. Ömrünü ən müqəddəs bir peşəyə - hərbiçilərin sağlamlığına həsr etməsinin təməlini qoyub. Əməliyyat tibb bacısı olaraq 1993-cü ilin

dan hərbi xidmətdən tərxis olunur. Orta tibb işçilərinin təkmilləşdirmə kursunu bitirərək yenidən mülki tibb bacısı kimi çalışır və bu gün də Vətən oğullarının sağlamlığı keşiyindədir.

- Atam da əsgəri xidmətdə feldşer olub. Bizləri də Vətənə məhəbbət, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə edib. Layıqlı vətəndaş olmağım üçün öncə atama borcluyam, - söyləyən tibb bacısı ilə söhbətləşərkən ürəyimi rıqqətə gətirən bir faktı da öyrəndim. Anaxanımın üç bacısı da hərbi hospitalda çalışır və onlardan ikisi hərbi forma daşıyır. Onlar da Vətəni qoruyan oğulların sağlamlığının keşiyində dayanmaqla qürur duyurlar. Bacılarından biri baş çavuş Şəfiqə İbişova 17 ildir termiki zədələnmələr bölməsinin baş tibb bacısıdır. Onun həyat yoldaşı da zabitdir.

Əməliyyat tibb bacısı olan Leyla Hamilova da baş çavuşdur. 2 sayılı tibb texnikumunun məzunu olan fədakar xanım NATO xətti ilə keçirilən tibbi təlimlərdə də fəal iştirak edib.

Vətənpərvər bacıların biri isə texniki işçidir. Cəmilə Hamilova özünü Vətənimizin keşiyində duran oğullara anabacı bilir.

Analar övladlarını Vətən üçün böyüdürlər. Oğullarının əsgəri xidmətə yola düşəcəklərini, Vətəni layiqincə qorumaqlarını səbirsizliklə gözləyirlər. Bircə gülüşünə, qiğılıntısına sevindikləri övladlarını ona qurban verməkdən də çəkinmirlər. Anaxanım da oğlu Orxanın Vətən qarşısında müqəddəs övlad borcunu verməsindən qürurludur.

Ordumuzun aprel zəfərindən danışarkən sanki səsinə bir ayrı ahəng qatıldı. Bildirdi ki, o günlərdə hər birimiz əmrə hazır idik. "İllərdir qəlbimizdə bəsləyib saxladığımız arzuların həyata keçəcəyi gün yaxınlaşmaqdadır. Xalqımız Qələbə müjdesinin sorağındadır."

Taniş olmadığımızdan sevindiyim fədakar Vətən övladının öz həyatını "Vətən səni çağırır" devizinə həsr etməsi mənə bir həqiqəti də təlqin edir ki, indi Azərbaycanımızda belə əsl vətəndaşlarımız çoxdur.

**Leytenant
Günay TAĞIYEVA,
"Azərbaycan Ordusu"**

Örnek

Əsl vətəndaş



etmək bu gün də mənim üçün çox çətindi, ağır idi..."

Bəzən yaşadığımız çətin anları həyatımızdan silib atmaq istəyirik. Bu, mümkün deyil: yaşadığın ömür yazdığın əsərdi. Unutmaq istədiyən anlar da ömür kitabının səhifələri kimi daim yaddaşında xatırlanacaq.

Müsahibim bir anlığa susur. Yenidən unudulması mümkün olmayan o ağır-acı günlərə qayıdır, sanki o vaxtkı taleyini yenidən yaşayır. "O zaman mən bir anlıq düşündüm ki, çox zəif və acizəm. Müharibənin dəhşətlərinə dözməyib sızlayan qəlbim idi, aqlım isə güclü, iradəli olduğumu, insanlara gərəklili olduğumu diqtə edirdi."

Hərbi hospitalın rəisi tibb xidməti polkovniki Vaqif İbrahimov ona söylədiyi "Sən o yaralıları görəndə nə hiss etdin? Axı onlar Vətənimizin, torpaqlarımızın, xalqımızın

yanvarından hərbi hospitalda fəaliyyətə başlayıb.

- Bəzən istirahət etməyə vaxt tapmırıq, - deyir. - Çox çətin zaman idi. O vaxtlar indiki şərait yox idi. Birdən elə olurdu ki, bir əməliyyat stolunda iki biralyaya qulluq göstərilirdi. Belə çətinliklərə baxmayaraq var gücümüzlə çalışırıq.

Azərbaycanlı hərbiçilər Cümşüd Yusubov, Ümüdvər Ələkbərov, Sabir Mehdiyev, Əbülfəz Sultanov və başqa onlarla vətənpərvər oğullar, hətta tibb texnikumunun tələbələri də xalqın, millətin bu çətin anlarında ürəklərinin hökmü ilə Vətənin harayına gəlmişdilər. Qürurlu idim ki, mən də onların biriydim.

Hərbiçilərimizə qəlbində olan tükənməz sevgisi onu da bir vaxt müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmağa ruhlandırır. Amma ailə vəziyyəti ilə bağlı sonra-

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

22 oktyabr 2016-cı il.

Cəbhə xəttində vəziyyətin gərginləşməsi ilə bağlı Ermənistan təbliğatı tərəfindən ortaya atılan və bəzi yerli, eləcə də xarici kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar məqsədyönlü xarakter daşıyır.

Bir daha bildiririk ki, Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələr vasitəçilərin təşəbbüsü ilə əldə olunan bütün razılıqlara dəqiq riayət edir və Azərbaycan tərəfi münaqişənin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq həllinin tərəfdarıdır.

Qarşı tərəfin cəbhə xəttindəki son vəziyyətlə bağlı yaydığı dezinformasiyalar Ermənistanın daxili hərbi-siyasi gərginlikdən qaçınmaq və danışıqlar prosesinin pozulmasına, eləcə də törədəcəkləri təxribatlar üçün zəmin yaratılmasına hesablanıb.

Bəyan edirik ki, Silahlı Qüvvələrimizin bölmələri atəşkəs rejiminə ciddi əməl etməklə düşmən tərəfinin istənilən fəaliyyətini nəzarətdə saxlayır və təxribatların qarşısının alınması məqsədilə bütün tədbirləri görməyə tam hazırdır.

25 oktyabr 2016-cı il.

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 18 dəfə pozub.

Ermənistan Respublikası Noyembəryan rayonunun Voskevan, Berekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayırım, Qaymaqlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.



Medallı igidlərimiz

“Şəhidlər bütün anaların övladıdır”

Erməni millətçi dairələri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı işğal etmək üçün müharibəyə başlayanda yurdumuzun ən ləyaqətli oğulları silaha sarılıb şəhər və kəndlərimizin müdafiəsinə qalxdılar. Xalqımızın neçə-neçə ar oğlu sinəsini Vətənimizə sipər elədi, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canından keçdi. Allahın dərgahında ən uca məqam olan şəhidliyi qazandı. Onlar şəhidliyə ucaldıqdan sonra bütün xalqın övladı oldular. Leytenant Səməd Abdullayev də xalqımızın vaddaşında yaşamaq hüququ qazanmış Vətən oğullarındandır.

O, silahdaşları ilə birlikdə doğulub boya-başa çatdığı Füzuli rayonu uğrunda döyüşlərdə iştirak etdi, düşməne qarşı fədakarcasına mübarizə apardı. Ancaq 1993-cü ilin avqustunda baş vermiş döyüşdə 32 yaşlı zabitin həyatı yarımçıq kəsildi. Dövlət başçısı tərəfindən leytenant Səməd Ab-

şagird kollektivi ehtiramla qeyd etdilər.

Şəhid qəhrəmanın doğum günü ərəfəsində Suraxanı məktəblərinin şagirdləri arasında şəhid leytenantın xatirəsinə həsr edilmiş basketbol yarışı keçirildi. Turnirdə şəhidin doğmaları, Suraxanı rayonu gənclər və idman idarəsi-

yesində leytenant Abdullayevin döyüş yolunu əks etdirən stend qoyulmuşdu. Yaraşlıq akt zəlinin mərasim üçün zövqlə bəzədilməsi məktəblilərin şəhidin xatirəsinə ehtiramın göstəricisi idi. Ölkə ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin nümayəndələri, müharibə veteranları, şəhidin yaxınları mərasimə dəvət edilmişdilər.

Öncə leytenant Abdullayevin məktəbin heyətində ucaldılmış büstü ziyarət edilərək qarşısına təzə-tər güllər qoyuldu.

Mərasimdə məktəb müəllimlərinin ssenarisi və şagirdlərin iştirakı ilə "Vətən sənə oğul dedi" adlı ədəbi-bədii kompozisiya təqdim olundu. Azərbaycanın üçrəngli bayraqları ilə səhnəyə qalxan yuxarı sinif şagirdlərinin qəhrəmana həsr etdikləri səhnəcik salondakıların alqışları ilə qarşılandı. Xüsusilə hərbi geyimli aşağı sinif şagirdlərinin bayraqlarla zala daxil olaraq "Yaşa, Azərbaycan" marşını ifa etməsi hər kəsin ürəyindən xəbər verdi. Eyni zamanda şəhidin keçdiyi döyüş yoluna həsr olunmuş video-çarx nümayiş olundu.

- Vətən uğrunda canından keçən oğul və qızlarımızın xatirəsi ölkəmizdə əziz tutulur, - məktəbin direktoru Rahide İsmixanova çıxışında bildirdi. - Onların fədakarlığı dövlətimiz



tərəfindən layiqincə dəyərləndirilir, adları əbədiləşdirilir. Bugünkü azadlığımıza görə, Azərbaycanın müstəqilliyinə görə şəhidlərimizə borcluyuq. Nə qədər Azərbaycan xalqı var, şəhidlərimiz də ürəklərdə yaşayacaqlar. Bir təhsil müəssisəsi olaraq böyüyən nəslə təkcə bilik vermirik, həm də

Maraqlı döyüş yolu keçmiş Muxtar müəllim tabor komandiri kimi Laçın rayonu ətrafındakı döyüşlərdə fərqlənib. Keçmiş döyüşçünün də leytenant Abdullayevin xatirə mərasimində deməyə sözü vardı: - Biz şəhidimizlə qürur hissi keçiririk. Yaşasaydı, Səməd Abdullayevin indi 55 yaş tamam olardı. Amma bu gün o, cismən dünyasını dəyişib və hər birimizin xatirəsində şərəflə yaşayır. Şəhidlik həyatın sonu deyil. Belə oğullar xalqın yaddaşında əbədiyyət qazanıblar.

Mərasimdə söz alan digər iştirakçılar da Vətəni qorumağın şərəf sayıldığını, Azərbaycan Ordusunun bu gün hər birimizin qürur yeri olduğunu və aprel döyüşlərində düşməne öz həqiqi gücünü nümayiş etdirdiyini, böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin zəruriliyini qeyd etdilər.



dullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Əgər yaşasaydı, bu günlərdə 55 yaş tamam olacaqdı.

Amma şəhid leytenant Səməd Abdullayevin ildönümünü təkcə ailəsi deyil, Suraxanı rayonunun yeniyyətme və gəncləri, adını daşıyan 290 sayılı tam orta məktəbin müəllim və

nin nümayəndələri iştirak edirdilər. Yekunda qaliblərə xatirə mükafatları təqdim olundu.

Oktyabrın 22-də isə adını daşdığı məktəbdə müəllim və şagirdlərin hazırladığı maraqlı bir xatirə mərasimi keçirildi. Məktəblilər Vətən uğrunda canını əsirgəməyən şəhid döyüşçünün tədbirinə yetərincə hazırlaşmışdılar. Məktəbin fo-



onları vətənpərvər gənclər kimi yetişdiririk. Övladlarımız da Səməd Abdullayev kimi Vətən oğullarının xatirəsini həmişə əziz tuturlar.

Məktəbin çağırışa qədərki hazırlıq müəllimi Muxtar Haşimov ehtiyatda olan zabitdir.

Tədbirdə iştirak edən şəhidin qardaşı Vüqar Abdullayev ailə üzvləri adından tədbirin təşkilatçılarna öz minnətdarlığını bildirdi.

Əbülfət QASIMOV,
"Azərbaycan Ordusu"

"Oğlum əsgərdi!" - ana qürurla dedi. Həmsöhbətinin üzündə görünən sevincə, fərəhə çökən həsədi sezmək çətin deyildi. Bir anlığa, tək bir cə anlığa duruxur və "Böyüsün, mənim oğlum da əsgər gedəcək!" - dedi. Deyir və əminliklə əsgər anasına baxdı. Elə bil dünya onunuydu...

Oğul böyüdən ana onun hərbi xidmətə gedəcəyi günləri bəlkə də barmaq hesabı sayır. Arzularını, istəklərini həmin günün uğruna ad eləyir. O günün intizarını çəkir ana. Həmin gün anaya gözyaşlıqları verilir. Bu ovqat ailə miqyasına sığmır...

Hərbi xidmətə çağırılanlara "Sənə ümid olub gecələri səhər eləyəcəyik" deyirdilər, yəni yaxşı xidmət elə, ata-anana, bacı-qardaşına, qonum-qonşuya başucalığı gətir. Çağırışçılar bu ümidi, bu inamı sabah arxasınca atılacaq aydınlıq suyu bilirdi. İndi də belədi. Çağırışçılara indi də belə deyirlər. "Torpaqlarımızı işğaldan azad edənlər sırasında sən də olacaqsan..." kəlmələrini də xatırladırlar çağırışçılara. Çağırışçılar bu ümidi, bu etibarını, bu güvənci içəcəyi Hərbi andın baş-

Ovqat



langıçı bilirlər. Ona görə qürurlanırlar çağırışçı anası; sabah əsgər anası olacaq. Bu qürur yerə-göyə sığışmır. Ona görə əsgər analarına həsəd aparırlar. Ona görə yerin göyə, göyün yerə pıçiltısını əsgər anası daha həssaslıqla eşidir. Əsən

yellərə də, daşan sellərə də, qönçəsindən boy göstərən çiçəklərə-güllərə də, ağaca-yarpağa da, kəhrizə-bulağa da "Mən əsgər anasıyam" demək keçir könlündən. Bu biçim bənzərsiz qürur əsgər anası üçün ömür deməkdi, ömrün bundan

belesi üçün halədi...

Hərbi xidmətə yola düşən oğluna "Torpaqlarımızı işğaldan siz azad edəcəksiniz, oğlum..." - deyir ana. "Mənim oğlumuydun, sabahdan Vətənin oğlu olursan. Onu göz bəbəyi kimi qoruyanların sırasında olacaqsan. Səninlə fəxr edirik. Elə əsgər ol ki, bu kəlmələri komandirlərin də desin..."

Yoladüşmə ərəfəsində bacı qardaşını gözdölusu süzür, "Boyuna qurban olum, a qardaş!..." - deyir. Onun qüruruna dirsəklənən səsinə eşitməmək mümkünsüzdü...

Kiçik qardaşı yolacan onunla daban basaraq gedir. Yolda dayanıb qardaşına baxır. "Böyüyəndə mən də əsgər olacam!" - Sabahdan əsgər olacaq qardaşının boynuna sarılır.

Baxışların tünlüyündən bir qədər aralıda dayanana sarı baxır çağırışçı. "Telini sanayanın" baxışlarında qədərsiz sevgi görür, o sevginin haləsi olan qüruru görür. Baxışlarında səsiz bir mətləb uçunur: "Gözlə məni...". Təsədüfümü, çağırışçının könül sirdaşlarının gördüklərinə can yandırmadımı, hər nədirse, mobil telefondan bir nəğmə süzülür: "Gözlə mənə"

ni". Silahlı Qüvvələrimizin Mahnı və Rəqs Ansamblının solisti Ağabala Abdullayevin ifasında səslənən bu mahnı hamını kövrəldir. Bu kövrəkliyin əlindən yıxılan qürur dila gəlir sanki: "Uğur olsun!..."

Çağırışçı dönüb ata-anasına, bacı-qardaşına baxır. Bu baxışlara sığışmayan qürur sabah əsgər mundiriylə qürurlanların, Vətənin keşiyini çəkənlərin sırasında daha dönməz, daha dəyanətli, daha əzmlilə olacaq. Bu gün o qürur ata-anaya, bacı-qardaşa ad olub, sabahdan Vətənin oğluna, Vətən üçün olacaq, Vətəni qoruyanlar üçün olacaq. Bu dönməz qürur hərbi xidmət dövründə onunla nəfəs-nəfəsə yaşayacaq...

Oğlu hərbi xidmətdən qayıdanacan əsgər analarının baxışlarında bir mətləb oxunaacaq: "Mən əsgər anasıyam!..."

Bu kəlmələr yaşanılan qürurun adaşı olacaq...
...Əsgər ordumuzla qürurlanır, ordumuz əsgəriylə...
Bu oğullar məmləkətimizə Qələbə qüruru yaşadacaqlar! Həm də yaxın vaxtlarda!..

Rəşid HÜSEYNOV,
"Azərbaycan Ordusu"



Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərslər

Suallar:

1. Azərbaycan Respublikasının hərbi quruculuq və dövlət təhlükəsizliyi ilə əlaqədar qəbul edilmiş qanunvericilik aktları.

2. Hərbi qulluqçuların hüquq və vəzifələri.

Azərbaycan Respublikasının hərbi quruculuq və dövlət təhlükəsizliyi ilə əlaqədar qəbul edilmiş qanunvericilik aktları

Əsas ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik prinsip və ənənələrinin qorunması naminə zəruri tədbirlərin həyata keçirilməsi və bu sahədə Azərbaycanın milli maraqlarına cavab verən addımların atılması ölkənin beynəlxalq aləmdə imicinin formalaşması üçün vacib və təxərrüslənəməz məsələlərdəndir. Sevindirici haldır ki, Ümummilli Liderimizin müvafiq yöndə həyata keçirdiyi dövlət siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu mənada dövlət başçısının hələ 2004-cü il sentyabrın 17-də imzaladığı 394 nömrəli sərəncam Azərbaycanın milli maraqlarının qorunması baxımından son dərəcə böyük əhəmiyyət daşıyır. Bu sərəncam təhlükəsizliyə qarşı risklərin müəyyənləşdirilməsi, həmin risklərin qabaqlanması və aradan qaldırılması üzrə adekvat tədbirlərin həyata keçirilməsi zərurəti ilə bağlı olaraq ölkənin milli təhlükəsizlik siyasətinin hazırlanması sahəsində yaradılan işçi qrupunun qarşısında konkret vəzifələr qoydu.

Ölkənin milli təhlükəsizlik konsepsiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2007-ci ilin mayında təsdiq olunmuşdur. İlk növbədə onu vurğulamaq lazımdır ki, ölkənin milli təhlükəsizlik konsepsiyası dövlətin müstəqilliyi, ərazi bütövlüyü və demokratik inkişaf yolunda çoxşaxəli siyasəti özündə ehtiva edən mühüm sənəddir. Bu sənəd Azərbaycan Respublikasında şəxsiyyət, cəmiyyət və dövlət xarici və daxili təhdidlərdən qorumağa yönəlmiş siyasət və tədbirlərin məqsəd, prinsip və yanaşmalarının ümumi məcmusudur.

Prezident İlham Əliyevin 2007-ci il 23 may tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Hərbi doktrinasının yaradılması dövlətin, cəmiyyətin maraqlarını özündə əks etdirən milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olmaqla bərabər, həm də hərbi siyasətin əsaslarını müəyyənləşdirən strateji əhəmiyyətli sənəddir. Azərbaycanın ilk Hərbi doktrinası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş milli təhlükəsizliyimizin təminatı strategiyasının tərkib hissəsi olmaqla bərabər, ümumiyyətlə, bütövlükdə Azərbaycanın hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyənləşdirir.

Hərbi doktrinanın həyata vəsiqə qazanması günün ən vacib tələbi kimi dəyərləndirilməlidir. Çünki Azərbaycanın müdafiə siyasətinin məqsədləri, əsasları və prinsipləri ilk növbədə Hərbi doktrinada öz əksini tapıb. Bu sənəd Azərbaycan

Mövzu: Hərbi quruculuq və dövlət təhlükəsizliyi ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericilik aktları.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərslər hazırlaşarkən Azərbaycan Respublikasının Konstitusiyasından, hərbi qanunvericilik və dövlət təhlükəsizliyi ilə əlaqədar qanunvericilik aktlarından istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.

Silahlı Qüvvələrinin vəzifələri, onların hazırkı mərhələdə və perspektivdə əsas quruculuq, inkişaf və hazırlıq prioritetlərini müəyyənləşdirməklə ölkədə aparılan ordu quruculuğu işinə əsaslı hüquqi təkan verəcəkdir. Belə ki, bu mühüm sənədin hüquqi bazasını Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları, o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir.

Hərbi-siyasi xarakterli, o cümlədən təcavüzkar separatizm şərtlənən həll olunmamış münaqişələrin mövcudluğu, regiondakı geosiyasi vəziyyətin qeyri-sabitliyi təhlükəsizlik mühitinə mənfi təsir göstərən amil kimi dəyərləndirən bu sənəd ərazilərimizin bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanması faktını Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinə təhdid kimi xarakterizə edir. Bu mənada Hərbi doktrinanın ölkəmizin müdafiə siyasətini kamil bir şəkildə özündə ehtiva etməsi günün tələbindən irəli gələn təxərrüslənəməz bir məsələdir.

Sənəddə Azərbaycan Respublikasının müdafiə siyasətinin əsas prinsipləri də əks olunub və hərbi təhlükəsizliyin hərbi-strateji əsasları müəyyənləşdirilib. Burada əsas yer alan məsələlərdən biri də Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin qarşısında dayanan vəzifələrdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının nəzarəti altında olmaqla hərbi rəhbərliyin mərkəzləşdirilməsi və vahidliyi sənəddə xüsusi qeyd olunub.

Ordunun daim döyüşə və səfərbərliyə hazır vəziyyətdə saxlanması, struktur, döyüş heyətinin, say tərkibinin, texniki təchizatın və səfərbərlik resurslarının səmərəli yerliyə uyğun olması, hərbi qulluqçuların, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin strukturlarında qulluq edən mülki şəxslərin hüquq və azadlıqlarının təminatı, o cümlədən hərbi qulluqçuların ictimai-siyasi təşkilatların fəaliyyətində iştirakının yolverilməzliyi və s. Hərbi doktrinanın mühüm prinsiplərindəndir. Sənəd Silahlı Qüvvələrin istər dinc dövrdə, istərsə də müharibə şəraitində yerinə yetirməli olduğu vəzifələri də ətraflı şəkildə göstərir. Ermənistan Respublikası ilə mövcud münaqişənin nizama salınması üçün təcavüzkar strateji təzyiqlərin artırılmasını, cəbhə boyu ərazilərdə döyüş xidmətinin aparılmasını və qoşun qruplaşmalarının təcavüzün dəf edilməsinə daim hazır vəziyyətdə saxlanılmasını və s. məsələləri müharibə dövründə Silahlı Qüvvələrin əsas vəzifəsi kimi müəyyənləşdirir.

Hərbi doktrinada Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin hazırkı mərhələdə və orta müddətli perspektivdə əsas quruculuq, inkişaf və hazırlıq prioritetləri də göstərilib. Hərbi intizamın daim möhkəmləndirilməsi, kompleksləşdirilməsi, hərbi qulluqçuların və mülki işçilərin sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin daim yaxşılaşdırılması da hərbi quruculuğun inkişaf perspektivlərini müəyyənləşdirən amillər kimi dəyərləndirilib.

Hərbi doktrinada yer alan yekun müddəalarda beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunduğu təsdiq edilir. Eyni zamanda, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin strukturunu, fərdi təyinatını, vəzifə bölgüsünü, səmərəli döyüş və müdafiə qabiliyyətlərinin inkişafı üçün tələb olunan ehtiyatları təmin edən və qiymətləndirən Strateji Müdafiə İcmalı və digər konseptual sənədlərin hazırlanacağı qeyd edilir. O da xüsusi vurğulanı ki, Azərbaycan Respublikasının təhlükəsizlik mühitinin daim dəyişən dinamikası nəzərə alınmaqla, Hərbi doktrina yenidən baxılma, dəqiqləşdirmə və əlavələr üçün açıq sənəddir.

Azərbaycan Respublikasının keçmiş ali qanunverici orqanı olan Ali Sovet 9 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" qanun qəbul etdi və bununla ordunun yaradılmasının hüquqi təməli qoyuldu. Bu qanun ölkəmizdə hərbi quruculuq prosesinin ilk qanunu idi. Həmin qanunun 1-ci maddəsində Silahlı Qüvvələrin vəzifələri müəyyən olunur və göstərilir ki, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa, onun dəf edilməsinə xidmət edir".

Silahlı Qüvvələrin fəaliyyətini hərtərəfli tənzimləmək üçün bir qanunun yox, müxtəlif qanunların qəbul edilməsi vacibdir. Odur ki, Azərbaycan Respublikasının Milli Məclisi sonrakı illərdə bir-birinin ardınca qanunlar qəbul etdi, eyni zamanda, əvvəllər qəbul edilmiş qanunları təkmilləşdirmək məqsədilə onlara dəyişiklik və əlavələr etdi. Bu baxımdan 10 iyun 1992-ci ildə qəbul olunmuş "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" qanun ən mühüm qanunvericilik sənədlərindən biri oldu. Bu qanunla Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın, əsgəri vəzifənin əsasları, gənclərin hərbi xidmətə hazırlıq qaydaları, hərbi xidmətə çağırışın qaydaları və s. məsələlər təsbit edilir.

Azərbaycan Respublikası

rəfindən fərmanla tətbiq edilir. Prezident hərbi vəziyyətin tətbiq edilməsi haqqında fərmanı dərhal Azərbaycan Respublikası Milli Məclisinə təqdim edir və Milli Məclis 24 saat ərzində bu məsələyə dair qərar qəbul edir.

Hərbi qulluqçuların hüquq və vəzifələri

Hərbi qulluqçuların öz hüquq və vəzifələrini bilməsi, Azərbaycan hərbi qanunvericiliyinin müəyyən etdiyi qaydada xidmət etməsi, təminatlardan yararlanması üçün şərait yaradır. Bu baxımdan 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən qəbul edilmiş "Hərbi qulluqçuların statusu haqqında" qanun xüsusilə diqqət cəlb edir. Hərbi qulluqçular bu qanunla və Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan məhdudiyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar.

Hərbi qanunvericiliyə uyğun olaraq, hərbi qulluqçular Azərbaycan Respublikasının mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumağa, Hərbi and içməyə, Azərbaycan qanunlarına əməl etməyə, komandir və rəislərin əmrini qeyd-şərtsiz yerinə yetirməyə borcludurlar.

Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçu eyni zamanda seçkili dövlət orqanlarına seçmək və seçilmək, şəxsiyyət toxunulmazlığı, əmək, pul və maddi təminat, istirahət, təhsil, təklif, ərizə və şikayət hüquqlarına malikdir. Qanunla hərbi qulluqçuların dini əqidə azadlığına təminat verilir.

Eyni zamanda hərbi qulluqçuların mənzillə təmin olunması, sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi, ailələrinin sosial müdafiəsi, pensiya təminatı hüquqları vardır.

Hələ 1992-ci il aprelin 29-da "Hərbi qulluqçuların pensiya təminatı haqqında" qanun qəbul edilmişdir. Hərbi qulluqçular bu qanunla müəyyən olunmuş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar.

Bu qanunda göstərilir ki, xidmət müddəti başa çatmış, eləcə də nəzərdə tutulan şəraitdə əlil olmuş hərbi qulluqçular əlilliyə görə pensiya almaq hüququna malikdirlər. Hərbi qulluqçular həlak olduqda və ya vəfat etdikdə ailələri ailə başçısını itirməyə görə pensiya almaq hüququna malikdirlər.

Qanunda xüsusilə qeyd edilir ki, dolanacaq xərcləri dəyişdikdə pensiya məbləğlərinin də müntəzəm surətdə dəyişdirilməsi yolu ilə pensiyaçıların sosial müdafiəsi təmin ediləcəkdir. Hərbi qulluqçuların hüquq və vəzifələri eyni zamanda Silahlı Qüvvələrin nizamnamələrində öz əksini tapmışdır.

Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətə Əlaqələr İdarəsi

Yağışdan sonra hava elə təmiz olur ki!

Yağışdan sonrakı təbiətin yağışdan əvvəlki təbiət olmadığını görürsən; gözdoyuran, könül açan təbiətin bənərsiz səhrinə düşürsən; hiss edirsən ki, təbiət bəşəri ilhama çağırır (S.Vurğun).

Yağış arzulamadığı urvatsız yükü torpağın çiyinlərindən atır, ağacların yarpaqlarının toz-tomur yükünü tökür, yolun-izin daş-kəsək səddini sökür, güllər-çiçəklər bir boy dikəlir, bulaqların-çəşmələrin səsi açılır, təbiəti sevinlər eczaklıq cazibəsinə düşür.

İncə çayı keçəndə də, Bayraqtəpənin ətəyində də, onun sinəsi boyunca gəzişəndə də bu ovqata könüllü təslim olmuşdum. Şimşək arzusuyla, yağış - gürsəd istəyiylə gəldiyim yüksəklikdə (ucalıqda) gördüklərim, eşitdiklərim inamımın güvencinə, güvencimin inamına dönmüşdü. Özümü bir anlığa aprelin 2-də dan yeri söküləndə əsgər Nemət İmanovun yerində hiss etmişdim:

Döyüş gedir. Qəflətən əsgərlərdən biri yaralanır. Nemət bir anlığa, tək birçə anlığa tənhiyir - nə etməli? Yaralını döyüşün içindən çıxartmalı, yoxsa döyüşü davam etdirməli? Yusif Mirzəyev deyirdi ki, belə məqamlarda təmkinli olmalısən, əməliyyatın gedişini nəzərə almalısən - düşmən üstünlük ərəfəsindədirsə, döyüş belə deyilsə, yaralıya kömək etməlisən, sonra döyüşə qoşulmalısən.

O bir neçə an Nemətə saatlarca uzun görünüb. Yaralını təhlükəsiz yerə çıxartdıqdan sonra döyüşü davam etdirib. O da digər əsgərlərimiz kimi şimşək ovqatıyla, yağış ovqatıyla vuruşub. Açılan səhər onların qələbəsinə Günəş boyda gözyaşlıqlığı olub - onlara da, məmləkətimizə də. Əhali bu gözyaşlıqlığını Böyük Qələbənin başlanğıcı bilib. Bu inamın gur işığı o gündən bu günümüzdü nurlandırır, bu günümüzdən gözlediyimiz yağışdan conrakı sabahlarımızı nurlandıracaq...

Bayraqtəpədə yağış havası vardı: yağış yağsa, istəyim islanardı...

"Məqamında yağacaq yağışın təşnəsidi əsgərləri-

miz" - düşüncələrimin üstündə incə, çox incə bir meh əsirdi. O meh apreldən bu yana səngər-səngər dolayan mehdi, qətiyyətə, cəsəretə, Vətən sevgisinə güc, qüvvət verən mehdi...

Bayraqtəpənin o üzü buradakı kimi deyil. Orada işğal gərnəşir, burada tor-

arzusunu, niyyətini səngərlərə, səngərlərdəki əsgərlərə, döyüş növbəsinə gedən, döyüş növbəsindən qayıdan əsgərlərə eşən yellər çatdırır; apreldən bu yana bu tərəflərdə yel kəsmir. Yenə yel əsirdi...

Zaman anlamında dünən tarixdi, sabah arzudu, istəkdi, niyyət-murazdi. Sa-

Ön xətdə düşüncələr

Yağışdan sonra



paqsevərliyin əlləri yumruqlaşmış. Oradan bu yana çəkini-çəkine baxırlar, buradan o yana cəsəretlə, qətiyyətlə. Burada torpaq əsgərlərin ayaq səslərinə uçunur, orda torpaq gələn səslərdən çimçəşir. Burada əsgər torpağın əzizidi, orada əsgər torpağın yağışı. Burada torpaq əsgər mehr-ülfəti qoxuyur, orada torpaq gözəgötürməzlik, qəddarlıq. Apreldə yağış sonacan yağsaydı, o tərəflər də belə olardı - tər-təmiz, gözdoyuran, könül açan...

Bu istiqamətdə gedən döyüşlərdə şəhid olanlarımızın ruhuna ehtiram kimi bir anlığa ayaq saxladım. Gah qaralan, gah bozaran buludların arasından görünən Günəşin işığı gözələrimizi qamaşdırmadı, gözələrimizin işığına qarışdı. Bu qovuşma, bu ilahi ünsiyyət şəhidlərimizin ruhuna görəydi, şübhəsiz. O ruhların pıçiltısını, pıçiltı biçimli istəyini, istəyini Vətənin müqəddəsliyi mərtəbəsində yaşadan yaşarı

bahımız yağış istəyir, sabahlarımız üçün yağış yağmalıdı. Bu yağış ayrı biçim yağış olacaq. Xəyalən o yağışdan sonrakı zamanı daşıyacaq. Bir əlim qürurun əlindədi, bir əlim sevincin. Məmləkət boyu hamı - dili söz tutanlar da, əli silahının qundağını isidənlər də, onların yanına can atanlar da, əsasına dir-səklənənlər də - bu ovqatı zikir bilir...

Döyüş növbəsi aparan əsgərin yanına irəlilədikcə zamanın (tarixin) daş yaddaşını keçirdim elə bil. Elə bil zaman sərhədi addım-addım, daş-daş, kəsək-kəsək əriyirdi; əsgərin görüşünə dönməz bir həvəslə, dönməz bir sevgiylə can atırdım. Təkcə nə eşitməyə görə yox, həm də necə eşitməyə görə üreyim zamanı qabaqlayırdı...

Əsgər Aqil Kərimovun baxışlarında arzuladığım (arzuladığımız) şimşəyin işartılarını gördüm, arzuladığım (arzuladığımız) ya-

ğışın çilğınlığını, yağışdan sonrakı duruluğu gördüm. Az sonra Elçin İsgəndərovun, Kamil Məmmədovun, Elvin Məmmədovun, Vüsal Əliyevin... baxışlarında da Aqilin baxışlarının eynini görəcəkdim.

"Bizdən əvvəl xidmət edənlər vuruşdular, qələbə qazandı. Ali Baş Komandan əmr verərsə, biz də vuruşacağıq, qələbə qazanacağıq" - kəlmələrindən üreyim dağa döndü. Bu kəlmələri yaxın vaxtlarda çaxacaq şimşəyin, yağacaq yağışın sorğı bildim. Səmimiyyətlə aprel döyüşlərindən danışırdım, apreldən sonrakı aylardan danışırdım. "Şimşək çaxacaq..." - dedim, "Şimşək çaxacaq..." - dedilər, "Yağış yağacaq..." - dedim, "Yağış yağacaq..." - dedilər; əsgərlərimiz yağışdan sonrakı sabahlar üçün yağış arzusundadı. "Sizinlə yağışdan sonra da görüşəcəm..." - dedim. "Arzuladığın, arzuladığımız yağış yağacaq, görüşəcəyik. İndi burada yağış arzulayan əsgərlərlə qalib əsgərlər kimi söhbətləşərsiniz", - zabit Pərviz Pirməmmədov belə dedi...

...Bayraqtəpəyə yağış yağdı. Damlalarına ovuc açmaq istədim. Arzuladığımız yağış deyildi. Fikrimdən daşındım...

...Yaxın vaxtlarda yağış arzulandır...

...Döyüşdən sonra şəhidlərə görə qəhərlənirsən, qələbənin bir ürək tutumunca sevincini yaşayırsan. Sənə elə gəlir ki, şəhidlərin ruhunun səsi də bu sevincə qarışır. Səngərdən qələbəyəcən gələnlər bu döyüşü tarix bilir. Sabahlara bu tarixin göz-leriyə baxırlar. Yağış sabahlar üçün yağacaq...

Yağacaq yağışın iziylə Cıdır düzündə kimi gedəcəyik. Cıdır düzündə o yağışın son damllarını şükranlıq biləcəyik!..

Yağış arzulamadığı urvatsız yükü çiyinlərindən atacaq, ağacların yarpaqlarının toz-tomur yükü töküləcək, yolun-izin daş-kəsək səddi söküləcək... Bayraqtəpənin o üzü də bu üzü kimi göz doyduracaq, könül açacaq...

Bu yağış azərbaycançılığa gözyaşlıqlığı olacaq.

Rəşid HÜSEYNOV,
əməkdar jurnalist

Xəbərlər:

hadisələr, faktlar

İŞİD İraqın Ənbər vilayəti istiqamətində hücumlara başlayıb

İraqın Ənbər vilayəti administrasiyasının başçısı Sabah Kərxut Ər-Rutb şəhərini İŞİD terror qruplaşmasının hücumlarından qorumaq üçün hökumətdən təcili hərbi kömək istəyib. Bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Oktyabrın 23-də İŞİD döyüşçüləri şəhərə üç istiqamətdən hücum keçiblər. Döyüşlər nəticəsində 30 əsgər həlak olub, 20 terrorçu məhv edilib. Son məlumatlara görə, Ər-Rutb uğrunda döyüşlər hələ də davam edir.

Yerli analitiklər hesab edirlər ki, İŞİD-in bu hücumu İraqın əsas hərbi qüvvələrini Mosul əməliyyatından yayındırmaq məqsədi güdür.



Fransada polis işçiləri nümayiş keçirirlər



Fransada polis avtomobilinin "Molotov kokteyli" ilə yandırılması və polis işçilərinin ciddi xəsarət alması həmkarlarının nümayişinə səbəb olub. Onlar polis işçilərinin müdafiəsinin möhkəmləndirilməsini tələb edirlər.

Hökumət nümayəndələri isə polisi peşə etikasına riayət etməyə çağırır. Polis işçilərinin nümayiş keçirməsinin sağlam demokratiya üçün yaxşı əlamət olmadığı qeyd edilir. Polisin nümayiş etmək hüququnun olmadığı bildirilir.

Prezident Fransua Olland oktyabrın 26-da polis həmkarlar ittifaqının nümayəndələri ilə görüşəcəyini bildirib.

Pakistan-Hindistan sərhədində baş vermiş atışma nəticəsində həlak olanlar var

Pakistan ordusunun yaydığı məlumata görə, Hindistanla sərhədin Kəşmir istiqamətində baş vermiş atışma nəticəsində iki nəfər həlak olub, yeddi nəfər isə yaralanıb.



Məlumatda deyilir ki, son günlər Hindistan tərəfdən Pakistanın yaşayış məntəqələri müntəzəm olaraq atəşə tutulur.

Hindistan tərəfinin yaydığı məlumata görə isə Pakistan sərhəddçilərinin açdığı atəş nəticəsində iki nəfər həlak olub.


Xatırladıq ki, bu il sentyabrın 29-da Pakistan-Hindistan sərhədində baş vermiş qarşıdurmadan sonra bu ölkələrin sərhədində müntəzəm olaraq atəş səsləri eşidilir.

Zabaykalyədə helikopter qəzaya uğrayıb



Zabaykalyədə "Robinson" helikopteri qəzaya uğrayıb. Helikopterdəki üç nəfərin hamısı həlak olub. "Uryumkan" qızılçıxarma şirkətinə məxsus "Robinson" helikopteri oktyabrın 22-də Zolotarevsk - "Cəlal-Kaday" arteli marşrutu ilə havaya qalxıb, lakin nəzərdə tutulan vaxtda əlaqəyə çıxmayıb. Helikopterin içərisində üç nəfər olub: pilot və iki sərnişin - təsisçisi "Uryumkan" olan "Darxan" şirkətinin baş direktoru və həmin şirkətin baş mühəndisi.

AZƏRTAC-ın
materialları əsasında



Aviasiya bombaları

Aviasiya bombaları aviasiyanın əsas məhvetmə vasitələridir. Birinci Dünya müharibəsinə qədər heç

Hərbi yeniliklər, ənənələr

bir ölkə effektiv aviabombalara malik deyildi. Əvvəllər "aeroplan bombaları"ndan istifadə edirdilər və təyyarələr onları aeroplandan atırdılar. Çox vaxt aviasiya bombaları qismində 75 mm-li artilleriya mərmilərindən də istifadə olunurdu. Sonradan Fransa, Almaniyaya və İngiltərə daha keyfiyyətli mərmiləri, fuqas, zirehdəşən, kimyəvi və tüstülü bombalar hazırlamağa başladı. Bu bombalar dairəvi və qanadlı stabilizatorla təchiz edilirdi. Təyinatına görə onlar əsas və kömək-

çi bombalar idi. Onlara tüstülü, işıqsaçan, fotoaviabomba, gündüz və gecə orientir-siqnallı, orientir də niz, təşviqat, praktiki və imiqasiya bombaları aid edilirdi. Növlərinə görə sursatlar adı, nüvə, kimyəvi, toksin, bakterioloji bombalardır. Daha güclü radiasiyaya malik nüvə bombaları da mövcuddur ki, onların əsas məhvedici xüsusiyyəti radioaktiv şüalanmadır. Partlayış zamanı onlar neyron axını yaratdığına görə, "neyron" bombaları adını alıb. Elələri də vardır

ki, onları kapsulalı bombalara ayırırlar. Hədəf xarakterinə görə bunkerlərə, qayıqleyhinə, tankəleyhinə, körpü aviabombalarına bölünürlər.

Aviasiya döyüş sursatları uçuş zamanı heyət üzvləri tərəfindən əllə hədəfə tərəf atılırdı. Sonradan isə bombaların saxlanması üçün distansion qurğularından istifadə edilməyə başlandı.

Hazırladı:
Svetlana YUSUBOVA,
"Azərbaycan Ordusu"

Əfqanıstan veteranları da döyüşə hazırdırlar

Oktyabrın 22-də "Azərbaycan Əfqanıstan Veteranları" İctimai Birliyinin V hesabat-seçki Konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra konfrans iştirakçıları Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri düzülüb.

Konfransda ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarından keçmiş şəxslərin, Əfqanıstan müharibəsində həlak olan azərbaycanlıların, birliyin ötən müddətdə dünyasını dəyişmiş üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İctimai Birliyin idarə heyətinin sədri Məhəmməd Vəliyev hesabat məruzəsi ilə çıxış edərək ötən müddətdə görülən işlər barədə məlumat verib. M.Vəliyev deyib ki, hesabat dövründə birliyin 47 üzvü avtomobillərlə təmin olunub, iki nəfərə isə mənzil verilib. Bu il Əfqanıstan müharibəsi əlillərinin əksəriyyəti avtomobillərlə təmin edilib. Birlik üzvlərinin vəsiqələrinin dəyişməsi



məsələsi də həllini tapıb. Əfqanıstan müharibəsi əlilləri müraciət edərək artıq yeni vəsiqə ala bilərlər. Birlik üzvləri tərəfindən müxtəlif məsələlərlə bağlı edilən 761 müraciətdən 432-si həllini tapıb. Beş veteran "Tərəqqi" medalı ilə təltif olunub.

Sonra təşkilati məsələlərə baxılıb, sədr vəzifəsinə səsvermə keçirilib. Səsvermə nəticəsində Məhəmməd Vəliyev yenidən birliyin sədri seçilib. Konfransda, həmçinin birliyin nəzarət-təftiş komissiyasının və idarə heyətinin yeni tərkibi də müəyyənləşib.

Milli Məclisin deputatı Siyavuş Novruzov konfransda çıxış edərək İctimai Birliyin fəaliyyətini yüksək qiymətləndirib. Deputat qeyd edib ki, Prezident İlham Əliyevin qayğısı ilə tam əhatə olunan Əfqanıstan veteranları Azərbaycan dövlətinin diqqət mərkəzindədir. "Əfqanıstan veteranları Azərbaycan Milli Ordusunun yaranması və formalaşması, torpaqlarımızın Ermənistanın hərbi təcavüzündən azad

edilməsi uğrunda döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstəriblər. Digər müharibə veteranları kimi, Əfqanıstan müharibəsinin veteranları da qəhrəmanlıq nümunələri ilə Azərbaycan cəmiyyəti üçün örnəkdirlər. Onlar da torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda Ali Baş Komandanın əmrinə hər an hazırdırlar."

Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Şaiq Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsəni, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə və digərləri çıxış edərək, İctimai Birliyin hesabat dövründə fəaliyyətini yüksək qiymətləndiriblər.

Konfrans iştirakçıları adından Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.

Qəlb döyüntüsü

"N" hərbi hissəsində xidmət edən əsgər Elməddin Quluyevin poeziyaya da böyük həvəsi var. Ürəyi, qəlb bulud kimi dolanda, duyumuyla baş-baş qalanda şeirə, şeiriyyətə köklənir.

Əsgər Elməddin Quluyevin və-tənpərvərlik mövzusunda yazdığı şeirlər diqqətçəkəndir. Onun bir şeirini oxucularımıza təqdim edirik. Bir əsgər qəlbini döyüntüsü kimi...



"Azərbaycan Ordusu"

Sevirəm Vətənim Azərbaycanı

Boy atdım mən onun məhəbbətilə,
Ellərə bağlandım sədaqətilə,
Bu odlu torpağın hərərətilə
Bağrıma basıram dağı, aranı,
Sevirəm Vətənim Azərbaycanı.

Könül nəğməsidir Kürüm, Arazım,
Muğanda qovuşub dillənir sazım,
Mənim sevinc nəğməm, həsrət avazım
Heyrətə gətirdi bütün cahanı,
Sevirəm Vətənim Azərbaycanı.

Durmuşuq torpağın keşiyində biz,
Vətən canımızdı - müqəddəs, əziz,
Vətəndi hər çiçək, hər cığır, hər iz,
Heyrətə salıyıq bütün dünyanı,
Sevirəm Vətənim Azərbaycanı.

"Qarabağ təbliğatı" mövzusunda görüş

Danimarkanın paytaxtı Kopenhagədə "Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr" İctimai Birliyi (İB) "Qarabağ təbliğatı" mövzusunda görüş keçirib.

"Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr" İctimai Birliyinin sədri Nazim Əhmədli Azərbaycan xalqının uzun illərdən bəri erməni təcavüzünə məruz qaldığını danimarkalı qonaqların diqqətinə çatdırıb. Danimarkalılarla yanaşı, bu ölkədə yaşayan həmvətənlərimizin və almaniyalı qonaqların da qatıldığı görüşdə Azərbaycan həqiqətlərini əks etdirən filmlər təqdim olunub. Qonaqlara Qarabağ həqiqətlərini əks etdirən kitab və bukletlər verilib.



Oktyabrın 3-dən 20-dək C.Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı mayor Əfqan Hüseynovun xatirəsinə həsr olunmuş ənənəvi futbol turniri keçirildi. Xatırladaq ki, şəhid zabit bu təhsil ocağının yetirməsidir və torpaqlarımızın erməni işğalçılarından qorunmasında fəal iştirak edib. Füzuli, Qubadlı,

Laçın bölgələrində döyüşüb və 1 noyabr 1992-ci ildə qəhrəmancasına şəhid olub. Ümummilli lider Heydər Əliyevin 15 fevral 1995-ci il tarixli fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

Turnirdə 9 komanda iştirak edirdi. Ümumilikdə isə çempionata 170 idmançı qatılmışdı. Gərgin keçən qarşılaşmadan sonra 7-ci və 9-cu bölüyün komandaları finala çıxmışdılar. Oktyabrın 21-də final görüşü keçirildi.

Final mərhələsində iştirak edən C.Naxçıvanski adına Hərbi Liseyin rəisi polkovnik Rüfət Əmirov idmançılarla gö-

rüşüb onlara uğurlar arzuladı. Bildirdi ki, belə tədbirlər gənclərin hərbi vətənpərvərlik ruhunda böyüməsinə müsbət təsir göstərəcəkdir.

Sonra qəhrəmanın xatirəsinə həsr olunmuş futbol turnirinin final mərhələsi başlandı. Futbolçular elə ilk dəqiqədən komandalarını irəli çıxarmaq üçün gərgin mübarizə nümayiş etdirdilər. Hərbi Liseyin orkestri

Qəhrəmanın xatirəsinə həsr olunmuş futbol turniri başa çatdı



də hərbi mahnı və marşlar ifa edərək idmançıları ruhlandırır. İlk dəqiqələrdən 9-cu bölüyün daha yaxşı oyun nümayiş etdirdiyi hiss olundu. Elə turnirin birinci günündə də bu komandanın üzvləri qarşılaşdıq-

ları rəqibə yüksək hesabla qalib gəlmişdilər. Birinci hissə hər iki komanda üçün nəticəsiz - eyni bərabərliklə başa çatdı. İkinci hissənin ilk dəqiqələrində 7-ci bölüyün futbolçuları hesabı açmağa yaxın

olsalar da, qapıçı Ümid Osmanlı yaxşı oynadı.

Qalibləri müəyyənləşdirmək üçün hakimlər qapılara 11 metrlik 5 topun vurulmasını qərara aldılar. 9-cu bölüyün futbolçuları zərbələri dəqiq vura-raq 3:2 hesabı ilə rəqib komandanı üstələdilər. Beləliklə, onlar turnirin qalibi adını qazandılar.

Sonra qaliblər mükafatlandırıldı. Məlum oldu ki, 1-ci yerə 9-cu bölüyün, 2-ci yerə 7-ci bölüyün, 3-cü yerə isə 8-ci bölüyün komandaları çıxdı. Futbol turnirinin ən yaxşı hücumçusu kursant İrşad Sadiqov, ən yaxşı oyunçusu kursant Asim Əhmədov, ən məhsuldar oyunçu kursant Anar Ağazadə, ən yaxşı qapıçı isə kursant Ümid Osmanlı seçildilər.

Lisey rəisi tərəfindən qalib komandaya kubok, medal və fəxri fərmanlar təqdim edildi.

Vahid MƏHƏRRƏMOV,
C.Naxçıvanski adına
Hərbi Lisey

Məsul katib

polkovnik-leytenant
İlham BEHBUDOV

Telefonlar

Baş redaktor: (012) 510-71-97 (faks);
Baş redaktorun müavini: (012) 510-64-27;
Məsul katib: (012) 510-71-98
Məktublər şöbəsi: (012) 510-64-28;

Ünvanımız

Bakı şəhəri, akademik
Şofaət Mehdiyev küçəsi 144,
"Qızıl Şorq" hərbi şəhərciyi

Növbətçi

Lalə HÜSEYNOVA

Qəzetin hesabı

Nərimanov Rayon Xəzinədarlığı
Kod: 200189
VÖEN: 1500428611

Qəzet həftədə iki dəfə (III-VI günlər) nəşr olunur.
"Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində
səhifələndirilərək "Hərbi nəşriyyat"ın mətbəəsində hazır
diapozitivlərdən çap olunur. Əlyazmalara rəy verilmir,
təqdim edilən yazılar müəllifə qaytarılır.
Qəzeti mod.gov.az saytından oxuya bilərsiniz.

Lisənziya № 361

Sifariş № 543

Nüsxə 4650